





# Prezident İlham Əliyev: “Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib”

Əvvəli sət. 1-də

Bizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani şəkildə təsdiq edir ki, ölkəmiz artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi qəbul edilir. Hazırda dünyada sosial gərginliyin, işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda tam əks proseslərin müşahidə olunması – sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi və s. düşünürəm ki, 2013-cü il prezident seçkilərinin taleyini həll edən başlıca amillər olmuşdur. Seçkiləri müşahidə edən AŞPA, Avropa Parlamenti, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar seçki prosesini birmənalı olaraq yüksək qiymətləndirmiş, onun azad, ədalətli və şəffaf keçdiyini bəyan etmişlər. Bu da onu göstərir ki, seçki və onun nəticəsi ilə bağlı Azərbaycan xalqının və beynəlxalq birliyin rəyləri üst-üstə düşmüşdür. Azərbaycan xalqı öz seçimi ilə həm bu günədək həyata keçirilən siyasətə, həm də gələcək fəaliyyətimizə öz dəstəyini ifadə etmişdir. Gələcək planlarımız böyükdür, qarşıda həlli vacib olan mühüm məsələlər vardır. Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfəətlərə qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələrdəki tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.

**– 2013-cü il Azərbaycanda “informasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi və ölkəmiz İKT sektorunun inkişafında böyük nailiyyətlərə imza atmışdır. İrəliləyə baxarkən, Azərbaycanın inkişafında müasir texnologiyalar hansı rol oynayacaq?**

– Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin üstün cəhəti ondan ibarətdir ki, bütün tədbirlər ölkənin real potensialı, dünya iqtisadiyyatının inkişaf meyilləri nəzərə alınmaqla və konkret proqramlar əsasında reallaşdırılır. Təcrübə göstərir ki, rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması üçün müasir texnologiyaların tətbiqi başlıca şərtlərdən biridir. Buna görə də ölkəmizdə təkcə iqtisadi deyil, bütün digər sahələrdə də innovasiyalardan geniş istifadə olunur. İntermasiya-kommunikasiya texnologiyaları sürətli inkişaf edən və böyük perspektivi olan sahədir. 2003-cü ildə İKT üzrə Milli Strategiyanın, sonrakı illərdə isə “Elektron Azərbaycan Dövlət Proqramı”nın qəbul edilməsi və icrası bu sahənin inkişafına güclü təkan vermişdir. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına bütövlükdə 3 milyard dollardan artıq sərmayə yatırılmışdır.

Bunun nəticəsidir ki, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin əsasının qoyulması ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən hadisə olmuşdur.

Növbəti illərdə daha iki peykin orbitə çıxarılması üçün müvafiq tədbirlər görülür. Bununla yanaşı, Azərbaycanda son illərdə internet sürətlə inkişaf edir. Ümumdünya Telekommunikasiya Təşkilatının hesabatına əsasən, bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Artıq respublikanın hər bir şəhərinə genişzolaqlı internetin çəkilişi başlanmışdır.

Bir faktı da qeyd etməliyəm ki, biz təkcə dünyadakı mövcud innovasiyaları tətbiq etməklə kifayətlənmirik, həm də bir sıra yeniliklərin təşəbbüskarı kimi çıxış edirik. Bu mənada Azərbaycanın “brendi” hesab oluna biləcək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan “ASAN xidmət” mərkəzlərini xüsusilə qeyd etmək istəyirəm. “ASAN xidmət”in fəaliyyət fərfəsinə dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkil prosessinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. Bu xidmət dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın müntərəqqi modelidir və hazırda 25 növbəti xidmət həyata keçirir.

Təsədüfi deyil ki, cəmi bir il ərzində xidmətə bir milyondan çox müraciət olmuşdur. Ona görə də biz qarşıdakı dövrdə “ASAN xidmət”in funksiyalarını daha da genişləndirməyi nəzərdə tuturuq. Azərbaycanın gələcək inkişafında yüksək texnologiyaların roluna gəldikdə, qeyd etmək istəyirəm ki, hazırda iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi və rəqabət qabiliyyətinin artırılması üçün müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin genişləndirilməsi, tətbiqi elmi tədqiqatların aparılması, bu sektora yerli və xarici investisiyaların cəlb edilməsi, müvafiq kadr bazasının yaradılması və digər istiqamətlər üzrə tədbirlər həyata keçirilir.

Qarşıda duran vəzifələri səmərəli şəkildə həll etmək məqsədilə İYK, Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Fondu təsis edilmişdir. İnnovasiyalara, yüksək texnologiyalara əsaslanan güclü iqtisadiyyatın formalaşdırılması üçün müasir texnologiyaların tətbiqi başlıca şərtlərdən biridir. Buna görə də ölkəmizdə təkcə iqtisadi deyil, bütün digər sahələrdə də innovasiyalardan geniş istifadə olunur. İntermasiya-kommunikasiya texnologiyaları sürətli inkişaf edən və böyük perspektivi olan sahədir. 2003-cü ildə İKT üzrə Milli Strategiyanın, sonrakı illərdə isə “Elektron Azərbaycan Dövlət Proqramı”nın qəbul edilməsi və icrası bu sahənin inkişafına güclü təkan vermişdir. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına bütövlükdə 3 milyard dollardan artıq sərmayə yatırılmışdır.

– 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Qarşıdan gələn dövrdə bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

– Əvvəllər əsasən aqrar respublika hesab olunan Azərbaycanda ötən əsrin 70-80-ci illərində sənayenin inkişafı etdirilməsi məqsədi ilə mühüm addımlar atılmış, ümumittifaq səviyyəli yüklərlə yeni sənaye müəssisəsi işə salınmış və müttəfiq respublikalar üçün müxtəlif çeşidli məhsullar üçün istehsal edilmişdir. Lakin SSRİ-nin süqutu ilə keçmiş respublikalar arasındakı iqtisadi əlaqələr pozulmuş və ümumilikdə planlı iqtisadiyyat tənzümlənməmişdir.

Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təəcüzlü, ölkədə hökm sürən hərə-mərclik şəraitini, mövcud müəssisələrin fiziki və mədəni cəhətdən köhnəlməsi



və s. nəticəsində iqtisadiyyat getdikcə aşağı düşmüş, istehsal prosesi pozulmuşdur. Odu ki, yalnız ümummilli lider Heydər Əliyevin söyləri nəticəsində 2000-ci ilin əvvəllərində istehsalın həcmi 1990-cı ilin səviyyəsinə çatdırmaq mümkün olmuşdur.

Son 10 ildə Azərbaycanda neft-qaz istehsalından əldə olunan gəlirlərin bir qismi məqsədyönlü şəkildə və xüsusilə proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuşdur.

Bundan başqa, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturun bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyəti yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının həcmi 2,7 dəfə artmışdır. Hazırda qarşımızda duran əsas vəzifələrdən biri mövcud potensiala əsaslanaraq Azərbaycanı güclü sənaye dövlətinə çevirməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsal sahələrinə və sənaye parklarına yerli və xarici investisiyaların cəlb edilməsi, müvafiq kadr bazasının yaradılması və digər istiqamətlər üzrə tədbirlər həyata keçirilir.

– Keçən ay regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı təsdiq olundu. Əvvəlki iki proqramın icrası nəticəsində nəyə nail olunmuşdur və üçüncü proqramın icrasından nə gözlənilir?

– 2004-cü ildə birinci Dövlət Proqramını qəbul edərkən əsas məqsədimiz regionların hərtərəfli inkişafını təmin etmək, bölgələrdə paytaxtın inkişaf səviyyəsi arasındakı kəskin fərqin aradan qaldırmaq olmuşdur. Mən hələ 2003-cü ildə prezident seçkiləri ərsəsinə bəyan etmişdim ki,

əgər etimad göstərilərsə, ilk növbədə Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, bu məqsədlə xüsusilə proqram qəbul ediləcəkdir. Belə oldu. 2003-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının qəbul edilməsi, həmin proqramlara əlavə olaraq 250-yə yaxın sərəncamın imzalanması və icrası bölgələrdə böyük dönüş yaratmış, regionların sosial-iqtisadi mənzərəsini tamamilə dəyişmişdir.

Nəticədə bölgələrdə kommunal xidmətlərin və sosial infrastrukturun keyfiyyəti yüksəlmiş, sahibkarlıq mühiti yaxşılaşmış, investisiya qoyuluşu artmış, minlərlə yeni müəssisə fəaliyyətə başlamış, 900 mini daimi əməkdaşla 1,2 milyondan çox iş yeri yaradılmışdır. Son 10 il ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye istehsalı 3,1 dəfə artmışdır. Azərbaycanın bölgələri, bütün yaşayış məntəqələri abadlaşmış və müasirləşmişdir. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur. Bizim qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələrdə üzrə onu dünyanın inkişafı etmiş, rəqabətə davamlı ölkələri sırasına çıxarmaqdır. Buna görə, müasir dövrün çağırışları da nəzərə alınmaqla, regionlarımızın dinamik inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir. Hesab edirəm ki, yeni təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası qeyri-neft sektorunun davamlı inkişafını, infrastrukturların və sosial xidmətlərin daha da yaxşılaşmasını, dünyada mövcud olan ən yüksək standartlara səviyyəsinə çatdırılmasını təmin edəcəkdir.

– Son illər Azərbaycan xarici siyasət sahəsində də mühüm uğurlar əldə etmişdir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasında fəaliyyəti, xarici siyasətin yeni prioritetlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi və s. məsələləri bu sıraya daxil etmək olar. Qarşıdan gələn dövrdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri hansılar olacaq?

– Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsinə, beynəlxalq aləmə daha sıx inteqrasiyasına, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsinə təmin etmişdir.

Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sistemində öz baxışını, mövqeyi nəzərə almayan bir dövlət hesab olunur. 2011-ci ildə sət rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz xalqımızın tarixi nailiyyəti, xarici siyasətimizin böyük uğuru olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, 900 mini daimi əməkdaşla 1,2 milyondan çox iş yeri yaradılmışdır. Son 10 il ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye istehsalı 3,1 dəfə artmışdır. Azərbaycanın bölgələri, bütün yaşayış məntəqələri abadlaşmış və müasirləşmişdir. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur. Bizim qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələrdə üzrə onu dünyanın inkişafı etmiş, rəqabətə davamlı ölkələri sırasına çıxarmaqdır. Buna görə, müasir dövrün çağırışları da nəzərə alınmaqla, regionlarımızın dinamik inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir. Hesab edirəm ki, yeni təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası qeyri-neft sektorunun davamlı inkişafını, infrastrukturların və sosial xidmətlərin daha da yaxşılaşmasını, dünyada mövcud olan ən yüksək standartlara səviyyəsinə çatdırılmasını təmin edəcəkdir.

BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə, xüsusilə quruma sədrliyi müddətində Azərbaycanın qlobal təhlükəsizlik, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini verərək, xüsusilə failliyi il seçilmişdir. Azərbaycan həm də qlobal transmilli və çoxsaylı regional layihələrin əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də regionumuz və dünya üçün mühüm əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması üzrə “Şahdəniz-2” beynəlxalq yekun investisiya layihəsi imzalanmışdır. Hesab edirəm ki, “Şahdəniz-2” dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə “XXI əsrin kontraktı” kimi düşəcəkdir. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi buna sübut ola bilər. Bizim aparıcı beynəlxalq təşkilatlarla və başqa ölkələrlə çoxtərəfli və ikitərəfli münasibətlərimiz də inkişaf etmişdir. Azərbaycan ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumların çərçivəsində səmərəli fəaliyyətini davam

etdirmişdir. Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli sənəd imzalanmışdır. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin göstəricisidir.

Əminəm ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı strateji tərəfdaşlığın ən səmərəli formatını yaratmağa nail olacağıq. Biz region ölkələri, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərimizi inkişaf etdirməklə yanaşı, xarici siyasətimizin yeni vektorlarına uyğun olaraq, həm də qeyri-ənənəvi istiqamətlər üzrə fəal diplomatiya nümayiş etdirdik. Bu mənada Avropa və Asiya ölkələri ilə ənənəvi tərəfdaşlıq münasibətlərimizi davam etdirməklə yanaşı, həm də üzv olduğumuz Qoşulma Hərəkatı ölkələri, Latın Amerikasını və Afrika dövlətləri ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsini xarici siyasətimizin prioritetləri sırasına daxil etmişik.

Təsədüfi deyil ki, son dövrlərdə Latın Amerikasının bir sıra ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətlərinin həllində Azərbaycanın haqlı mövqeyinə dəstək vermişlər. Artıq dünyanın 10 ölkəsi 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Xocalıda törədilmiş qətliamı soyqırımı aktı kimi tanımış, həmin dövlətlərin parlamentləri müvafiq qərarlar qəbul etmişlər. Qarşıdan gələn illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində sözlər davam etdiriləcəkdir. Xarici siyasətimizin təməlinə Azərbaycanın milli maraqlarının qorunması dayanır ki, bu istiqamətdə bütün lazımi addımlar atılacaqdır. Təəssüflə qeyd etməliyəm ki, xarici

siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətlərinin həlli istində bu günə kimi ciddi bir irəliləyiş olmamışdır. Ermənistan tərəfi danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmaqda davam edir və mövcud status-kvonun saxlanmasına çalışır. Düzdür, ötən ilin sonunda danışıqlar prosesində nisbi canlanma müşahidə edilmişdir.

Buna görə də, güman etməmək olar ki, 2014-cü ildə bu proses davam etdiriləcəkdir. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ediləcəkdir. Münaqişə davam etdikcə Ermənistan dövləti bölgənin bütün transmilli və regional inkişaf layihələrindən kənar qalacaq, erməni xalqının vəziyyəti pisləməkdə davam edəcək və ölkənin olub-qalan sosial-iqtisadi potensialı tükənəcəkdir.

**– Səbrsizliklə gözlənilən I Avropa Oyunlarına hazırlıq işləri necə gedir?**

– Bu il Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoymuşduq. Məlumdur ki, bu səviyyəli tədbirlərə hazırlıq adətən 7-8 il davam edir. Biz isə cəmi iki il yarım ərzində Avropa Yay Oyunları kimi möhtəşəm tədbirlərə keçirmək niyyətindəyik. Əminəm ki, qarşıda duran bütün məsələlərin həllinə vaxtında nail olunaçaq. Artıq Təşkilat Komitəsi formalaşmış və olduqca məhsuldar fəaliyyət göstərir. Tədbirin keçirilməsi nəzərdə tutulan idman obyektlərinin böyük əksəriyyətinin tikintisi bu il başa çatmalıdır. Olimpiya stadionunu, su idman sarayını, stend atıcılıq mərkəzinin tikintisi davam etdirilir. Artıq gimnastika mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev İdman-Konsert Kompleksi, Bakı İdman Sarayı əsaslı təmir olunur, digər idman obyektləri yaradılır. Ancaq bu Oyunlara hazırlıq təkcə müvafiq idman obyektlərinin tikintisi ilə məhdudlaşmır. Eyni zamanda, təhlükəsizlik, nəqliyyat, Olimpiya şəhərciyinin yaranması, qonaqların, idmançıların qarşılınması, yerləşməsi, məşqlərin keçirilməsi və digər məsələlər çox ciddi diqqət tələb edir. Nəzərə alsaq ki, Azərbaycanın artıq güclü potensialı, oturuşmuş idman infrastrukturunu mövcuddur və bizim böyük beynəlxalq tədbirləri təşkil etməkdə yaxşı təcrübəmiz vardır, əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirə biləcəyik. Hesab edirəm ki, Azərbaycanda tətbiq olunan standartlar bundan sonrakı Avropa Oyunlarının təməli prinsiplərinə çevriləcəkdir.

## BİNƏQƏDİ

Təsisçi:  
Bineqedi Rayon İcra Hakimiyyəti

Baş redaktor:  
Rüfət Mərdanov

Ünvan:  
AZ1130, Bakı, Bineqedi rayonu,  
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

“Bineqedi” qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, “Azərbaycan” neşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik



# Heydər Əliyev Fondu-10 il

## Əldə olunmuş uğurların təməli

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "The Business Year" jurnalında məqaləsi dərc olunmuşdur

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev 2003-cü ilin dekabrında vəfat etdikdən sonra onun zəngin irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması və nurlu əməllərinin davam etdirilməsi məqsədilə xüsusi bir ictimai qurumun yaradılmasına dair müxtəlif təşəbbüslər irəli sürüldü. Cəmiyyətin sosial sifarişinə nəzər alınaraq 2004-cü ilin mayında qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu yaradıldı.

Fondun əsas missiyası Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir.

Yarandığı dövrdən indiyədək Fond öz prinsiplərinə sadıq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirmişdir. Fond öz proqramları, layihələri, xeyriyyə fəaliyyəti ilə Azərbaycanda və ölkəmizin hüduqlarından kənarada yüksək nailiyyətlər qazanmışdır. Fondun təşəbbüsü ilə respublikanın müxtəlif şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixi və zəngin mədəni irsindən bəhs edən, yeni avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş mərkəzlər yaradılmışdır. Bu mərkəzlər təkcə muzey funksiyası daşıyır, eyni zamanda, yeniyetmə və gənclərin müxtəlif bilik və bacarıqlara yiyələnmələrinə xidmət edir. Mərkəzlərin nəzdində kompüter kursları, şahmat, xalçaçılıq, təsviri və təbii incəsənət, heykəltəraşlıq və s. dərnlər fəaliyyət göstərir.

Azərbaycan təvəndəşləri üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin biliklərlə yiyələnməsini və ölkəmizin dünya təhsil sistemində integrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən bu istiqamətdə bir sıra proqram və layihələr həyata keçirir. Bunlar "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsil dəstək" layihələridir. Vətəndaş cəmiyyəti və özəl sektor tərəfindən dəstəklənən layihə və proqramlar çərçivəsində onlarla uşaq müəssisəsi, 400-dən çox məktəb binası inşa olunmuş və ya yenidən qurulmuşdur. Fondun təşəbbüslərinə dövlət tərəfindən yaxından dəstək verilmiş, ümumilikdə son 10 ildə respublikada 2 min 700 yeni məktəb binası tikilmiş və ya təmir olunmuşdur. Fondun bu qəbildən olan yeni təşəbbüsü "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" layihəsidir. Cəmiyyətə bu il təqdim edilmiş layihədə Bakı şəhərində uşaq bağçalarına olan tələbatın tam ödənilməsi məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti əsasən üç istiqamətə ihatə edir: milli mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpa və yeni mədəniyyət obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıtılması. Bu sırada

UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısında yer almış Azərbaycan muğamının inkişafına və tanıtılmasına xidmət edən Beynəlxalq Muğam Mərkəzinin açılması, Müasir İncəsənət Muzeyinin, Azərbaycan Xalçası və Xalq Təbii Sənəti Muzeyinin, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması xatırlamaq olar.

Hər il təşkil edilən beynəlxalq musiqi yarışmaları nömin Azərbaycanın, hətta dünyanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirilir. Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, "Muğam ələmi" Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Aşiq Festivalı kimi irimiqyaslı tədbirlər ifaçılıq sənətinin inkişafına əlverişli şərait yaratmaqla bərabər, xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə də xidmət edir.



Müxtəlif mədəniyyət və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, tolerantlıq əsərlərinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsinə həyata keçirir. Layihə çərçivəsində dini abidə və ziyarət gahlarında təmir-bərpa işləri aparılır, mövzuya aid sərğilər təşkil olunur.

Heydər Əliyev Fondu gerçəkləşdirdiyi layihələrlə əhalinin sağlamlığının qorunmasına yaxından iştirak edir. Fondun müəyyən etdiyi başlıca vəzifələrdən biri uşaq evləri və internatlardakı yaşlı və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyaşız həyat naminə" və digər layihələr həyata keçirmiş, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olmuşdur. Fondun yarandığı gündən ölkədə bir sıra xəstəxana, poliklinika, diaqnostika mərkəzi və digər tibb ocaqları tikilmiş, təmir olunmuş və yenidən qurulmuşdur.

Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri də xeyriyyəçilikdir. Valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə integrasiyasını asanlaşdırmaq, asudə vaxt-

larını səmərəli təşkil etmək məqsədi ilə Fond mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Bu aksiyalar çərçivəsində Fond geniş tərkibli yardımlar göstərir. Belə ki, qurum uşaq evlərinə və internat məktəblərinə hədiyyələr göndərməklə yanaşı, konsert və əyləncə proqramları təşkil edir.

Fond hər il təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqlar üçün Yeni il və Novruz şouları keçirir. Fond, həmçinin qaçqın və məcburi köçkün ailələrindən, eləcə də valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqlara yardım edir. Azərbaycanda və xaricdə fəaliyyət göstərən qurumlara bayram hədiyyələri göndərir.

Heydər Əliyev Fondu bu uşaqların dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir, həmçinin digər ölkələrdən olan uşaqların Azərbay-

ğınlar ələminə" adlı sərgini, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasimləri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı London, Paris, Berlin, Moskva, Strasburq və Romada keçirilən tədbirləri göstərmək olar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi önəm verən Fond 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümü ilə bağlı aksiyalar keçirir. Aksiyalarda "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, "Qarabağ həqiqətləri" toplusu və "Azərbaycana

raktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınması üçün maliyyə yardımını göstərmişdir.

Fond tərəfindən xaricdə həyata keçirilən mədəniyyət layihələri bu qurumun mədəni müxtəlifliyə və ümumbəşəri dəyərlərə hörmətini mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə töhfələrini verməklə eyni şəkildə nümayiş etdirir. Bu sahədə görülən işlərdən Parisdə Versal Sarayının parkındakı abidələrin, Luvr Muzeyinin, İkinci Dünya müharibəsi zamanı yarıq və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Vatikan da Roma kateqorikalarının bərpasını və Romannın Kapitolini Muzeyinin "Filosoflar zalı"nın təmirini misal göstərmək olar.

Heydər Əliyev Fondu Azərbaycandan kənarada səhiyyə sahəsində də layihə və aksiyalar həyata keçirir. 2008-ci ilin aprelində Rumıniyanın İon Pop de Popa Fondu ilə əməkdaşlıq çərçivəsində ürək xəstəliklərindən əziyyət çəkən insanlara yardım göstərilmiş, 2010-cu ilin dekabrında Yekaterinburqdakı 1 nömrəli Vilayət Kliniki Xəstəxanasının Uşaq Onkologiya Mərkəzinə xüsusi tibbi avadanlıqla təchiz edilmiş "Sobol" markalı təcili yardım məşini hədiyyə olunmuşdur. 2012-ci ilin dekabrında Polşa Respublikasının Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Polşada fəaliyyət göstərən Anna Dimnanın "Mimo Wszystko" (Həç nəyə baxmayaraq) Fondunun terapiyalarını Azərbaycan səfəri təşkil olunmuşdur. Səfər çərçivəsində həkimlər Daun Sindromlu Şəxslərin Assosiasiyasında bir sıra məşğələlər və kurslar keçmişlər. 2013-cü ilin martında Azərbaycanın olanda daundromlu uşaqları və onların valideynlərinin Polşanın Krakov şəhərinə səfəri təşkil olunmuşdur.

Heydər Əliyev Fondu xarici ölkələrdə digər sosial layihələr də həyata keçirir. Fond Haitidə zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına maliyyə dəstəyi vermişdir. 2011-ci ilin sentyabr ayında Heydər Əliyev Fondu Parisdə terrorizmin qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqresin keçirilməsi üçün Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımını göstərmişdir.

Heydər Əliyev Fondu tərəfindən Fransa, Rusiya, Macarıstan, İtaliya və Almaniya sosial sahədə həyata keçirilmiş layihələr mədəniyyətlərin uğurlu integrasiyasına xidmət edir və xalqları bir araya toplamağa töhfələrini verir. Parkların təmirinə, tarixi abidələrin bərpasına yönəldilmiş layihələr Fondun mənəvi əhəmiyyətini göstərir. Bu, həm də bütün dünyada dostluğa və sülhə çağırışın rəmzidir.

Bu il mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının 10 ili tamam olur. Yarandığı vaxtdan indiyə qədər yüksək təşkilatçılıq keyfiyyətləri və yorulmaz fəaliyyəti sayəsində Fond şəərəfli yol keçmiş, Azərbaycanda və xaricdə ümumbəşəri dəyərlərin daşıyıcısı, inkişaf və tərəqqi, ümid və mərhəmət ünvanı kimi tanınmışdır. Heydər Əliyev Fondu Azərbaycanın yaradıcı ruhun təbliği işinə sadıqlığını təəssüm etdirir.

Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu işlərdən biridir. 2005-ci ildə Pakistanda böyük dağntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar üçün məktəb tam yararsız vəziyyətə düşmüşdü. Fond tərəfindən qısa müddətdə 650 şagird yerlik yeni təhsil ocağı inşa edilmişdir. Fondun ictimai səhiyyə sahəsində yer tutan layihələrinə Pakistanda aztəminatlı ailələrdən olan on minlərlə insanın "Hepatit B" virusuna qarşı vaksinasıya edilməsi, talassemiya, hemofiliya və qan xəstəliklərindən əziyyət çəkən xəstələrin təcili tibbi yardım avtomatı və qan paketləri ilə təmin olunması, eləcə də göz əməliyyatlarının həyata keçirilməsi də daxildir.

2013-cü ildə Heydər Əliyev Fondu ABŞ-ın Merilənd ştatındakı məktəblərə inte-

## Beynəlxalq nüfuz qazanmış təşkilat



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.

Tədbirdə çıxış edən dövlət başçısı bir-birinə təamimlə zidd olan dövrlərdə ümummilli lider Heydər Əliyevin Azərbaycanı yüksək zirvələrə qaldırdığını vurğulamışdır. Keçmiş ittifaq dövründə ən geridə qalan respublikalardan biri olan Azərbaycan cəmi 12 il ərzində Heydər Əliyevin rəhbərliyi ilə özünü tam təmin edən iki donor respublikadan birinə çevrilmişdir. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində, çətin bir dövrdə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycanı böyük balalardan xilas etdiyini, ölkəmizin əsaslı inkişaf yoluna qədəm qoyduğunu qeyd etmişdir. Dövlət başçısı ən ağır dövrlərdə Azərbaycanın Heydər Əliyevin özsi keyfiyyətləri, onun Vətəninə və xalqına dərinliklərlə bağlı, həmişə bütünlüklərlə dəf edərək hərtərəfli inkişafa nail olduğunu xüsusi vurğulamışdır. Prezident İlham Əliyev hazırda da Heydər Əliyevin siyasət kursunun uğurla davam etdirildiyini, respublikamızda yeni 10 illik inkişaf dövrünün başlandığını bildirmişdir. Ötən illərdə Azərbaycanın beynəlxalq nüfuzunun durmadan möhkəmləndiyini qeyd edən dövlət başçısı 2023-cü ilə qədər nəzərdə tutulan bütün tədbirlərin də uğurla reallaşdırılacağına, Azərbaycanın indikindən də qat-qat güclü olacağına əminliyini ifadə etmişdir. Prezident İlham Əliyev müstəqil siyasət yürüdən Azərbaycanın bundan sonra da Heydər Əliyevin strateji xəttinə sadıq qalacağına, ümummilli liderin ideyalarını rəhbər tutan xalqımızın dövlətimizi daim irəli aparacağını vurğulamışdır.

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış etmişdir. O, Heydər Əliyev Fondunun bütün əməkdaşları adından fəaliyyətlərinə verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir. "Fond fəaliyyətinin ilk günündən Heydər Əliyevin adı daşımağa layiq olmağa çalışıb", - deyən Mehriban Əliyeva bildirdi ki, bu illər ərzində ən böyük uğur Azərbaycan xalqının etimadının qazanılması olub. Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanda çoxşəxsliliklərlə malik xeyriyyəçilik əməlini bərpa etməyə çalışdığını demişdir. Çoxşəxslilik fəaliyyətlərindən, layihə və proqramlarından danışan Mehriban Əliyeva onu da qeyd etmişdir ki, 10 il ərzində Fond tərəfindən icra olunan layihələr ölkəmizin həyatının bir çox sahələrini əhatə etmiş, çox geniş nəticələr əldə olunmuşdur.

Sonra 2009-cu ildə Fond tərəfindən təsis edilən "Qızı Çinar" mükafatının 2014-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Mərasim bədi proqramla davam etmişdir.

## Mehriban Əliyeva fəxri mükafata layiq görüldü

Azərbaycanın Almaniyadakı Səfirliyindən verilən məlumata görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyə Dostluq Federasiyasının idarə heyətinin qərarı ilə "Kübele" fəxri mükafatına layiq görüldü.

Alman-Türk Dostluq Federasiyası tərəfindən təsis olunan və qədim yunan ilahələrindən "Kübele"nin adı daşıyan mükafat müxtəlif nominasiyalar üzrə tanınmış simalara təqdim olunur. Sayca 12-ci olan mükafatlandırma mərasimi 10 may 2014-cü ildə Almaniyanın Bavariya Federal torpağının parlamentində

Prezident İlham Əliyev çoxşəxslilik fəaliyyəti ilə beynəlxalq səviyyədə böyük nüfuz qazanan Fondun Mehriban Əliyevinin rəhbərliyi ilə ötən 10 ildə silsilə uğurlar əldə etdiyini vurğulamışdır. Dövlət başçısı çıxışında "Yeniləşən Azərbaycana yeni məktəb", "Xocalıya ədalət!", həmçinin səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən çoxlu sayda layihənin ötən illərdə müvəffəqiyyətlə həyata keçirildiyini bildirmişdir. Məhdud sayda əməkdaşının peşəkərliliyi ilə seçilən Fondun ötən illərdə Heydər Əliyevin adı şəərəflə təmsil etdiyini deyən Prezident İlham Əliyev Azərbaycan dövləti adından səmərəli fəaliyyətinə görə Fondun kollektivinə dərin minnətdarlığını çatdırmışdır.

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış etmişdir. O, Heydər Əliyev Fondunun bütün əməkdaşları adından fəaliyyətlərinə verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir. "Fond fəaliyyətinin ilk günündən Heydər Əliyevin adı daşımağa layiq olmağa çalışıb", - deyən Mehriban Əliyeva bildirdi ki, bu illər ərzində ən böyük uğur Azərbaycan xalqının etimadının qazanılması olub. Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanda çoxşəxsliliklərlə malik xeyriyyəçilik əməlini bərpa etməyə çalışdığını demişdir. Çoxşəxslilik fəaliyyətlərindən, layihə və proqramlarından danışan Mehriban Əliyeva onu da qeyd etmişdir ki, 10 il ərzində Fond tərəfindən icra olunan layihələr ölkəmizin həyatının bir çox sahələrini əhatə etmiş, çox geniş nəticələr əldə olunmuşdur.

Sonra 2009-cu ildə Fond tərəfindən təsis edilən "Qızı Çinar" mükafatının 2014-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Mərasim bədi proqramla davam etmişdir.

İndiyə kimi federasiyanın mükafatlarına bir sıra nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər, iqtisadçılar, mədəniyyət işçiləri, məşhur idmançılar layiq görüldü. Laureatlar arasında Almaniya kansleri Angela Merkel, AFR-in mərhum prezidenti Yohannes Rau, Almaniya parlamentinin sabiq sədri Rita Süzmut, Yaşlılar Partiyasının keçmiş sədri Klaudivia Rot, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl, Bavariya Federal toprağının keçmiş baş naziri Qünter Bekştayn, məşhur şoumen və teleaparıcı Ştefan Rab və başqaları olub.



# YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurası hesabat verdi



MƏHƏBBƏT ORUCOV

Mayın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında təşkilatın Qadınlar Şurasının növbəti konfransı keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısının müavini Aygün Əliyeva, Aparatın məsul işçiləri və 150 nəfər konfrans nümayəndəsi iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb xatirəsinə ehtiramla yad ediblər.

Konfransın gündəliyi barədə məlumat verən R.Göyüşov bildirib ki, nizamnaməyə müvafiq olaraq hər il təşkilatın Qadınlar Şurasının hesabat yığıncağı keçirilir: "Konfrans əlamətdar bir günə – ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə təsadüf edir. Bu günlərdə bir daha dərinləndiririk ki, Azərbaycanın son 20 ildə əldə etdiyi böyük uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. YAP Qadınlar Şurasının yaradılması isə ulu öndərin qadınların cəmiyyətdəki roluna və mövqeyinə verdiyi

yüksək hörmətin bariz təəcəssümüdür".

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının sədri Mələhət İbrahimova bildirib ki, Azərbaycanda qadınların mütəşəkkil qüvvə kimi formalaşması, gender bərabərliyinin təmin olunması, bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev YAP-ın hələ 1992-ci il 21 noyabr tarixli təsis qurultayında qadınların partiya işinə cəlb olunması, onların potensialından, əməyindən səmərəli istifadə edilməsi vacibliyini diqqətə çəkib. Məruzəçi bildirib ki, Heydər Əliyev ideyalarına söykənərək Azərbaycanı sürətlə inkişaf edən ölkələrdən birinə çevirmiş Prezident İlham Əliyevin şəxsiyyətinə olan yüksək inam və etimad son illər gənc qadınların partiya axınının sürətlənməsinə səbəb olub: "Bu gün Azərbaycan qadını beynəlxalq müstəvidə ölkəmizi, xalqımızı layiqincə təmsil edir. Xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti hər birimiz üçün örnəkdir. Onun ötən il YAP sədrinin müavi-

ni seçilməsi partiyamızın cəmiyyətdəki nüfuzunu daha da gücləndirib".

Bildirilib ki, hazırda YAP Binəqədi rayon təşkilatının 14228 nəfər üzvündən 7067 nəfərini qadınlar təşkil edir.

yeni doğulmuş uşaqlara ilk tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş xüsusi vasitələr hədiyyə edilib. Bu cür tədbirlər bu il də davam etdirilib. Novruz bayramı ərəfəsində Binəqədi Rayon İcra

findən maddi yardımlar göstərilib".

M.İbrahimova həmçinin bildirib ki, Qadınlar Şurasının təşəbbüsü ilə ötən aylarda rayon sakinlərinin sağlamlığının möhkəmləndirilməsinə xidmət edən tibbi aksiyalar keçirilib: "Rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin tibbi müayinədən keçirilməsi üçün yüksək ixtisaslı həkimlərdən ibarət səyyar tibbi briqadalar yaradılıb. Tibbi-profilaktik müayinə zamanı 81 nəfər ambulator müalicə təyin olunub. 2 nəfər qadın məsləhətxanasına, 1 nəfər isə əlilliyə görə müavinətin təyin olunması üçün müvafiq tibbi-sosial ekspert komissiyasına göndərilib. İlk tibbi yardıma ehtiyacı olan xəstələrə isə yerində yardım göstərilib. Rayon rəhbərliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə 2 saylı Evtikmə Kombinatının və "Rabitəçi" pansionatının ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də tibbi

xəstələrin müalicəsi məqsədilə qanvermə aksiyası keçirilib. Rayon sakinlərinin fəal iştirakı ilə reallaşan aksiyada 612 nəfər qan verib".

Hesabatda həmçinin bildirilib ki, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Binəqədi RİH-in yaxından köməyi və təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında gözün müayinəsinin aparılması məqsədilə uşaq oftalmoloqlarından ibarət səyyar tibbi briqada yaradılıb. Qısa müddət ərzində 5000-dən çox uşaq göz müayinəsinə keçirilib, 181 uşaqda müxtəlif göz xəstəlikləri aşkarlanıb.

M.İbrahimova vurğulayıb ki, son 2 ildə Binəqədi rayonu bütün sahələrdə uğurla inkişaf edir və rayonun qadınları bu prosesə öz töhfələrini verməyə çalışırlar: "Cənab Xaləddin İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra rayon ərazisində aparılan genişmiqyaslı abadlıq-quru-

Sitarə Cabbarlı ötən dövr ərzində rayonda görülən işləri yüksək qiymətləndiriblər.

Konfransda təşkilatı məsələyə də baxılıb. Səsvermə yolu ilə 65 nəfər Qadınlar Şurasının üzvlüyünə, 21 nəfər isə idarə heyətinə seçilib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 saylı Səhə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Aytac Əliyeva Qadınlar Şurasının sədri, 11 saylı uşaq poliklinikasının baş həkimi Mələhət İbrahimova, "Bakı" Tekstil fabriki MMC-də iqtisadçı Səkinə Babayeva və "HB" COLTD Şirkətinin informasiya meneceri Nahiyyə Məmmədova yekdilliklə sədr müavinləri seçiliblər.

Yığıncaqda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov konfransın əlamətdar bir gündə keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, bu günlərdə xalqımız ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü və Heydər Əliyev Fondunun 10 illik yubileyini yüksək səviyyədə qeyd edib. X.İsgəndərov vurğulayıb ki, YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının fəaliyyəti rayon üçün mühüm əhəmiyyət kəsb edir: "Qadınların hər bir ölkənin ictimai-siyasi, mədəni həyatında böyük rol oynayır. Azərbaycan xanımları ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, quruculuq işlərində öz layiqli töhfələrini verirlər. Bu baxımdan, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti bütün qadınlarımız üçün örnəkdir. Binəqədi qadınları rayonda həyata keçirilən abadlıq-quruculuq işlərində yaxından iştirak edirlər. Bu, məni son dərəcə sevindirir".

X.İsgəndərov sonda YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının yeni seçilmiş tərkibinə uğurlar arzulayıb, onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.

Tədbirin sonunda YAP Qadınlar Şurasının növbəti konfransına 10 nəfərdən ibarət nümayəndə heyəti seçilib.



M.İbrahimovanın sözlərinə görə, hesabat dövründə Qadınlar Şurasının təşkilatçılığı ilə bir sıra tədbirlər və layihələr həyata keçirilib: "2013-cü ilin mart ayında aztəminatlı və valideyn himayəsindən məhrum olmuş oğlan uşaqları üçün hər həftə "Nyumed" klinikasında sünnet aksiyası təşkil olunub: "Ötən il prezident seçkiləri ərəfəsində 620 nəfər aztəminatlı ailədə

Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunan humanitar aksiyalar çərçivəsində məcburi köçkün və aztəminatlı ailələrdən olan 80-dək uşaq üçün sünnet mərasimi təşkil edilib. Tədbir yeni təmir edilmiş Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında reallaşdırılıb. Həmin uşaqlara Binəqədi Rayon İcra Hakimiyyəti tərə-

müayinədən keçirilib. Aksiya zamanı 241-i uşaq olmaqla, ümumilikdə 577 nəfər tibbi müayinə olunub. Mart ayında isə 8-ci mikrorayonun ərazisində yeni təmir edilmiş "xe-yir-şər" evində 25 aztəminatlı ailənin uşaqları üçün kiçik toy mərasimi təşkil edilib. Martın 17 və 18-də Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşəbbüsü ilə talassemiyalı

culuq işləri sakinlərdə böyük ruh yüksəkliyi yaradır".

Məruzə ətrafında aparılan müzakirələrdə zamanı çıxış edən "HB" COLTD Şirkətinin informasiya meneceri Nahiyyə Məmmədova, Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru, Binəqədi qəsəbəsinin ərazi ilk partiya təşkilatının Qadınlar Şurasının sədri Zivər Abbasova, YAP Gənclər Birliyinin şura üzvü

## Gənclərimiz insan alverinin qurbanına çevrilməsin!

MƏHƏBBƏT ORUCOV

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Gənclərimiz insan alverinin qurbanına çevrilməsin!" mövzusunda konfrans keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısı Aparatının şöbə müdirləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və partiya fəalları, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, həmçinin Daxili İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Miqrasiya Təşkilatının səlahiyyətli şəxsləri iştirak etmişlər.

YAP Binəqədi rayon təşkilatının əməkdaşı Kübra Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə qeyd edilmişdir ki, müasir dünyada ən ciddi sosial problemlərdən biri də insan alveridir. Bildirilmişdir ki, insan alveri güc təbii

etməklə və ya məcburetə, oğurlama, dələduzluq, aldatma, insanların zəifliyindən sui-istifadə etməklə onların istismara cəlb edilməsi, daşınması, gizlədilməsi və ya alınmasıdır. İnsan alveri insanların cinsi istismarını, məcburi əməyi, köləliyi, digər asılı vəziyyətlərini, orqanların çıxarılmasını və s. məsələləri nəzərdə tutur. Belə ki, insanlar işə düzəlmək, təhsil almaq və digər arzularını reallaşdırmaq üçün bəzi işbazların qurbanına çevrilir. Qeyd edilmişdir ki, bu sosial bələdan zərər çəkən ölkələr arasında Azərbaycan da adı var.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov cəmiyyət üçün xüsusi aktualıq kəsb edən belə mövzuların müzakirə edilməsinin əhəmiyyətindən söz açmışdır. Bildirilmişdir ki, cəmiyyətdə bu cür hallara qarşı mübarizənin gücləndirilməsi üçün, ilk növbədə, ictimaiyyət arasında maarifləndirici tədbirlərin aparılmasına böyük ehtiyac var.

Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsinin əməkdaşı, polkovnik Fuad Əliyev bildir-



mişdir ki, insan alveri ilə mübarizə istiqamətində dövlət müxtəlif tədbirlər görür. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası BMT-nin Transmilli Cinayətkarlığa qarşı Mübarizə Konvensiyasına və Avropa Şurasının müvafiq konvensiyasına qoşulmuşdur. Ölkədə insan alveri ilə mübarizə sahəsində I və II Milli Fəaliyyət proqramları qəbul edilmiş, bu sosial bələanın qurbanları üçün müvafiq sığınacaqlar yara-

dılmış, nazirliyin nəzdində "152" nömrəli "Qaynar xətt" təşkil edilmişdir. F.Əliyev, bir qayda olaraq, köməkətsiz insanların xaricdə yaşamaq, işləmək və ailə həyatı qurmaq adı altında aldadılaraq başqa ölkələrə aparıldığını qeyd etmişdir. Onun sözlərinə görə, insan alverinin qurbanları arasında qadınlar üstünlük təşkil etsələr də, bu problemlə üzləmiş kişilərə və azyaşlı uşaqlara da rast gəlinir. Xüsusi vurğulan-

mışdır ki, problem cəmiyyət üçün ciddi təhlükə doğurduğu üçün hər bir vətəndaş insan alverinə qarşı mübarizədə daxili işlər orqanlarına kömək göstərməlidir.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin koordinatoru Səltənət Məmmədova vurğulamışdır ki, hazırda dünyada 232 milyondan çox miqrant var. Statistika əsasən, həmin miqrantlar arasında 15-30 yaşlı gənclər üs-

tünlük təşkil edirlər. O, insan alverinin milyardlarla dollar gəlir gətirdiyini, silah və narkotik vasitələrin alveri ilə bərabər səviyyədə olduğunu diqqətə çatdırmışdır.

Daxili İşlər Nazirliyində fəaliyyət göstərən "Qaynar xətt" in direktoru Günay İbrahimova bildirmişdir ki, xidmət 2008-ci ildən fəaliyyət göstərir və burada xüsusi kurslar keçmiş peşakar əməkdaşlar fəaliyyət göstərirlər.

Sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "İnsan alveri qurbanlarına yardım" Mərkəzinin direktoru Rüksarə Axundova qeyd etmişdir ki, onun təmsil etdiyi mərkəz 2007-ci ildə yaradılmış, 2009-cu ildə isə fəaliyyətə başlamışdır. O, mərkəzin insan alverinin qurbanlarına yardım etməsi istiqamətində fəaliyyətindən danışmış və gəncləri ayıq-sayıq olmağa səsləmişdir.

Tədbirə yekun vuran Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov qeyd etmişdir ki, sözügedən mövzu bu gün dünyada olduqca aktualdır. Onun sözlə-

rinə görə, qloballaşan dünyada gedən sürətli inteqrasiya prosesləri bu sahədə daha ayıq-sayıq olmağı tələb edir: "Azərbaycan dövləti insan alverinə qarşı ciddi mübarizə aparır. Qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi də bu mübarizənin daha da effektiv olmasına xidmət edir". İ.Süleymanov çıxışında, həmçinin, son vaxtlar dövlətə fəaliyyət üçün narahatlıq doğuran məsələlərdən birinin də dini təriqətlərlə bağlı olduğunu bildirmişdir: "Müxtəlif dini təriqətlərin nümayəndələrinin vətəndaşlarımızı hərbi münafiçə bölgələrinə aparmaları və orada döyüşlərdə iştirak etmələri narahatlıq doğuran məsələlərdəndir. Ən dəhşətli budur ki, belə ölkələrdə gedən vətəndaşlarımız bəzən ailələrini, uşaqlarını da özləri ilə aparırlar. Bütün bunların qarşısını almaq üçün gənclər savadlı və dünyagörüşlü olmalıdırlar. Təqdirəlayiq haldır ki, cəmiyyətdəki neqativ hallara qarşı mübarizə sahəsində Binəqədi rayonunda mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir".



# IV yaradıcılıq festivalı yekunlaşdı

ESMIRA ORUCOVA

Müasir dövrdə respublikamızda istedadlı yeniyetmə və gənclərin yaradıcılıq imkanlarının, potensiallarının üzə çıxarılması, inkişaf etdirilməsi və onların müxtəlif beynəlxalq müsabiqə və festivallarda fəal iştirakını təmin etmək məqsədilə çoxlu sayda tədbirlər, maraqlı layihələr həyata keçirilir.

Binəqədi rayonunda istedadlı yeniyetmə və gənclərin bacarıqlarının üzə çıxarılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayon ümumtəhsil məktəblərinin şagirdlərinin arasında keçirilən "Azərbaycan səninlədir, səniz deyilsiniz" adlı IV yaradıcılıq festivalı da məhz bu tədbirlər silsiləsindəndir. Ümummilli lider Heydər Əliyevin azərbaycanlıq məfkurəsinin yeniyetmələr arasında geniş təbliği, yaradıcı gənclərə dövlət qayğısının artırılması, istedadlı uşaqların aşkara çıxarılması baxımından festivalın böyük əhəmiyyəti olmuşdur. Qeyd edək ki, müsabiqədə şagirdlər bədii qiraət, müəllif şeiri, rəsm, milli rəqs, musiqi (ifaçılıq, çalğı alətləri), aviamodel, raket modeli, gəmi modelçiliyi, radiotexnika nominasiyaları üzrə bacarıqlarını nümayiş etdirmişlər.

İki mərhələ üzrə keçirilən müsabiqənin birinci mərhələ-

si fevralın 4-dən martın 4-nə qədər davam etmişdir. Seçim turunda 191 şagird rayon mərhələsinə vəsiqə qazanmışdır. Aprel ayında keçirilən ikinci mərhələdə isə 32 orta ümumtəhsil, musiqi məktəblərinin, uşaq-gənclər yaradıcılıq mərkəzlərinin şagirdləri iştirak etmişlər.

Mayın 15-də Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında "Azərbaycan səninlədir, səniz deyilsiniz" adlı IV yaradıcılıq festivalının yekun konserti keçirilmişdir. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, icra başçısının müavini İlqar Süleymanov, Vüsar İsmayilov, Aygün Əliyeva, millət vəkili Mədəd Məmmədov, Rəfael Cəbrayıl, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rəqif Abbasov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri müavini Hüseyn Əsgərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının şöbə müdiri, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Festivalın yekun tədbirində şagirdlərdən təşkil olunmuş ansambıl ifasında dövlət himni səsləndirilmişdir. Aparıcılar festival barədə ətraflı məlumat verdikdən sonra müsabiqə iştirakçılarının ifasında geniş konsert proqramı təqdim olunmuşdur. Gənc ifaçıların bir-birindən maraqlı və rəngarəng çıxışları tamaşaçıların gürultulu alqışları ilə qarşılanmışdır.



Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rəqif Abbasov sözlərinə görə, bu gün Azərbaycanda gənclərin inkişafı və gələcəkdə lider kimi yetişmələri üçün dövlət tərəfindən bütün lazımı şərait yaradılıb. Gənc nəslin müstəqillik qüvvə kimi formalaşması, mənəvi-ideoloji cəhətdən tam yetişməsi, onların sosial problemlərinin həlli, faydalı məşğulluğunun təmin olunması istiqamətində qəbul edilən sərəncam, fərman və dövlət proqramları gənclərin üçün geniş sahələrdə fəal iştirakı üçün geniş imkanlar yaradır. "Konsert proqramı həqiqətən də zövqümüzlə oxşadı. Biz bir daha əmin olduq ki, gələcəyimiz olan uşaqlar çox istedadlıdır. Ümumiyətlə, Binəqədi rayonunda yeniyetmə və gənclərə

bağlı mütəmadi olaraq müxtəlif səpkili tədbirlər təşkil olunur. Rayon icmasıyyətli bu sahədə öz fəallığı ilə seçilir. Müsabiqənin təşkilində göstərdiyi dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova xüsusi minnətdarlığımı bildirirəm. Binəqədi paytaxtın sayılıb-seçilən rayonlarından. Burada abadlıq-quruculuq işləri geniş vüsət alıb. İndi hamı Binəqədə görülən yüksək səviyyəli işlərdən danışıq. Təəssüf ki, mən bu rayonun sakini deyiləm. Görülən işlərə baxıb fəxr edir, qürur hissi duyuram".

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə diqqət və qayğını dövlət siyasətinin

prioritet istiqaməti kimi müəyyənləşdirdiyini qeyd etdi. İcra başçısı bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyi, gənclərə işin dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətlə qatdı: "Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı prioritet məsələdir. Gənclər bizim genefonduumuzdur. Gənc nəslin qayğı ilə əhatə olunması onların vətənpərvər ruhda böyüməsində əsas rol oynayır. Ümummilli liderimiz Heydər Əliyev hər zaman gənclərimizə xüsusi qayğı göstərirdi. Ulu öndərimiz çıxışlarında gənclərin vətənpərvər ruhda tərbiyasını, azərbaycanlıq ideologiyasını daim önə çəkirdi. Heydər Əliyev hər zaman vurğulayırdı ki, gənclərin qarşısında duran ən

mühüm vəzifə Vətəni sevmək, torpaqlarımızın keşiyində şücaətlə dayanmaq, xalqımızın milli adət-ənənələrini sevmək və qorumaqdır. Bizi sevindirən budur ki, Azərbaycan gəncliyi ulu öndərin tövsiyələrinə layiqətlə əməl edir. Bu gün ölkəmizdə vətənpərvər gənclik formalaşmışdır. Respublikamızda gənc nəslin milli ruhda tərbiyəsi istiqamətində mühüm proqramlar həyata keçirilir. Belə tədbirlər ölkəmizin bütün bölgələrini əhatə edir.

İnsan ömrünün ən gözəl çağları yeniyetmə və gənclik dövrüdür. Bu dövr hər bir insanın həyatında mühüm rol oynayır. Gənclər gələcək həyatın təməlini məhz bu dövrdə qoyurlar. Gənclərimizin milli-mənəvi dəyərlərimizə üstünlük verməsi, bu dəyərləri qoruması bizi çox sevindirir.

Azərbaycan gənclər ölkəsidir. Ölkəmizin gələcəyi sizlərə məxsusdur. Respublikamızda aparılan islahatlar gənclər siyasətindən yəqin keçməyib. Diqqət və qayğı ilə əhatə olunan gənclərin üzərlərinə böyük məsuliyyət qoyur. Mən bugünkü tədbirdən böyük zövq aldım. Bu çıxışların hər birində millət, dövlət, bayraq sevgisi, vətənpərvərlik, azərbaycanlıq hiss olunurdu.

Əziz uşaqlar, biz sizinlə fəxr edirik. Dövlətimizin sizin üçün yaratdığı imkanlardan bəhrələnin, ölkəmizin inkişafı, xalqımızın birliyi istiqamətində fəal olun. Sizin ən mühüm vəzifəniz göstərilən etimad doğrultmaqdır. Hesab edirəm ki, bütün insanlar dövlət qarşısında, Vətən qarşısında öz məsuliyyətini başa düşümlüdür. Xalqımız hörmətli Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşib. Məhz bu birlik Azərbaycanın çiçəklənməsinə, inkişafına, beynəlxalq aləmdə nüfuz qazanmasına imkan verir. Arzu edirəm ki, xalqımızın birliyi, dönməzliyini təcəssüm etdirən tədbirlər harırdə işğal altından olan torpaqlarımızda keçirilsin. Müsabiqədə iştirak edən uşaqların valideynlərinə, müəllimlərinə xüsusi təşəkkürümü bildirirəm. Belə tədbirlər ənənə halını almalıdır. İstedadlı və bacarıqlı yeniyetmə-gənclər üzə çıxarılmalı, onlara diqqət və qayğı göstərməlidir".

Festival başa çatdı və onun xoş ovqatı uzun müddət qəlblərdə yaşayacaqdır.

## Faşizm üzərində qələbənin ildönümünü qeyd olunub



SİYAVUŞ ƏMİRLİ

Hitler Almaniyasına qarşı aparılan Böyük Vətən müharibəsində 640 mindən çox azərbaycanlı iştirak edib və onların təxminən yarısı həlak olub. 130-dan çox həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitmiz müxtəlif orden və medallarla təltif edilmiş.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları – İsrail Məmmədov, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, Həbibulla Hüseynov və başqaları öz şücaətləri sayəsində şöhrət qazanmışlar.

Azərbaycanlılardan təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşmuş. Xüsusən də 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl həflərlə yazmışlar.

May ayının 9-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Biləcəri qəsəbəsindəki mədəniyyət və istirahət parkında faşizm üzərində qələbənin 69-cu ildönümünə həsr olun-

muş "Yaşayan tarix" adlı tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Gənclər və İdman Nazirliyinin Tələbə və Tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayilov, Binəqədi rayonu ərazisində yaşayan Böyük Vətən müharibəsi iştirakçıları, veteranlar, müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər,



hələlə rayon icmasıyyətinin nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirin rəsmi hissəsində ATGTİ və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanan, Böyük Vətən müharibəsi iştirakçılarının döyüş xatirələ-

rini özümdə əks etdirən "Yaşayan tarix" adlı sənədli film nümayiş etdirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini A.Əliyeva qələbə günü münasibətilə veteranları rayon rəhbərliyi adından təbrik edib, onlara dərin ehtiramını bildirib. O, mürtəce mahiyyətli, insani və mənəvi dəyərlərə zidd, irqi ayrı-seçkililiyi təbliğ edən bir təhlükəli sistemin dünyanı işğal etmək cəhdinin qarşısını alınmasında ham-vətənlərimizin fəal iştirakını,

Qələbə gününə həsr olunmuş tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi və bir qrup rayon sakininin iştirakı ilə Sovet İttifaqı Qəhrə-

ri misilsiz fədakarlıqların hər birimizdə qürur doğurduğunu vurğulayıb. ATGTİ sədri Şahin İsmayilov bildirib ki, Böyük Vətən müharibəsi iştirakçıları tarixi keçmişimizin şanlı səhifələrini öz xatirələrində yaşadırlar. Binəqədi Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov veteranlara göstərilən dövlət qayğısından danışıq və buna görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbir çərçivəsində veteranlar çay süfrəsi ətrafında gənclərə səmimi söhbət edib, onları maraqlandıran sualları cavablandırıblar. Sonra rayon məktəblilərindən ibarət komandalar hərbi marşın sədaları altında Böyük Vətən müharibəsi illərində azərbaycanlılardan təşkil olunmuş 77, 223, 402 və 416-cı diviziyaları simvolizə edərək veteranlar qarşısında hərbi keçid etdilər.

Qələbə gününə həsr olunmuş tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi və bir qrup rayon sakininin iştirakı ilə Sovet İttifaqı Qəhrə-

manı Həbibulla Hüseynovun abidəsi önündə davam etdirilib. Burada məktəblilərin hazırladığı kompozisiyalar böyük maraqla qarşılanıb. Sonda rayonun Binəqədi və Xocəsən qəsəbələrində Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidələr ziyarət edilmişdir.

onların həm vətəndaşlıq, həm də insani borclarını layiqincə yerinə yetirdiklərini vurğulayıb.

Gənclər və İdman Nazirliyinin əməkdaşı E.Hüseynov respublikamızın müharibə illərində bütün imkanlarını cəbhə üçün səfərbər etdiyini, soydaşlarımızın göstərdiklə-

## "Dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevi anır!" layihəsi Gürcüstanda

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 8-12 may tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin və Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Dünya azərbaycanlıları ulu öndər

xatirələrlə yad etmiş, onun insani keyfiyyətlərinə, genişnişməsi siyasəti fəaliyyətinə yüksək dəyər verdiklərini böyük məhəbbətlə ifadə etmişlər.

Teatrın direktoru İftixar Piriyev bu möhtəşəm tədbir-

neuli rayonunun Kəpənəkçi kəndində nümayiş olunmuşdur. Tamaşadan əvvəl Rustavi şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Xaləddin Yolçuyev, türkiyəli qonaq Nazim İrfan



Heydər Əliyevi anır!" layihəsi çərçivəsində Gürcüstan Respublikasında geniş heyətlə qastrol səfərində olmuşdur. Səfər zamanı şair-dramaturq İftixar Piriyevin Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış "Nurlu ömrün anları" mənəzüm tamaşasını nümayiş etmişdir.

Mayın 9-da gürcü teatr xadimləri və Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi ulu öndər Heydər Əliyevin şəhərdəki abidəsini ziyarət etmişlər. Teatrın kollektivi həmin gün M.F.Axundzadənin ev muzeyində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində "Nurlu ömrün anları" mənəzüm tamaşasını təqdim etmişdir. Gürcüstanın dövlət və hökumət nümayəndələrinin və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşlarının da qatıldığı tədbirin iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevi xoş

rin baş tutmasında yaxından köməklik göstərən "Günəş" assosiasiyasının rəhbəri Nizami Məmmədov və minnətdarlıq edərək Gürcüstan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, millət vəkilisi Qoqi Kaftaradzenin dəvəti ilə keçirilən möhtəşəm anım gününün gürcü xalqının ulu öndər Heydər Əliyevə məhəbbətinin bariz nümunəsi olduğunu vurğulayıb, belə görüşlərin xalqımız arasında dostluq münasibətlərinə böyük töhfə verdiyini qeyd etmişdir.

Sonra qonaqlara İftixar Piriyevin ulu öndərə həsr etdiyi, doqquz dilə tərcümə edilərək Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə nəfis kitab şəklində çap olunmuş "Müstəqil Vətənin memarı" poeması və ümummilli liderimizin bədii obrazının canlandırıldığı "Qurtuluş dastanı" tamaşasının DVD diskini hədiyyə olunmuşdur.

Həmin gün "Nurlu ömrün anları" tamaşası Mar-

Tarıkul, professor Mahmud Hacıxəlilov, Rustavi şəhərində çıxan "Sözün İşığı" qəzetinin baş redaktoru Əziz Dəliləlov və digərləri çıxış edərək Heydər Əliyev fenomeninin məziyyətlərindən söhbət açmışlar.

Mayın 12-də Qardabani tamaşaçıların qonağı olan kollektiv, hər yerdə olduğu kimi, burada da böyük məhəbbətlə qarşılanmışdır. Bütün tamaşalardan sonra izləyicilər belə tədbirlərin vaxtaşırı keçirilməsinə göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun ünvanına səmimi təşəkkürlərini ifadə etmişlər.

Qeyd edək ki, teatrın Gürcüstan səfəri Azərbaycan Televiziyası, İctimai Televiziya, ATV və Türkiyə Cümhuriyyətinin Ulusal və TRT-Avaz kanalları vasitəsilə geniş işıqlandırılmışdır.



## gündəm

## Sağlam həyat tərzini naminə...



ESMİRA URUCOVA

Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Gənclər və İdman İdarəsi və "HB Co.LTD"-nin birgə təşkilatçılığı ilə "Binəqədi – gənclər rayonu" layihəsi çərçivəsində orta ümumtəhsil məktəblərində "Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərini tibbi aspektləri" mövzusunda təşkil olunmuş silsilə seminar-müsabiqənin bağlanış mərasimi keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Təhsil Nazirliyinin İnformasiya Şöbəsinin müdiri müavini Cəsarət Valehov, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlilə və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev, BMT-nin Narkotiklərə dair Milli Təbliğət Ofisinin rəhbəri Məzahir Əfəndiyev, həmçinin "HB.Co.LTD"-nin baş direktoru

Hikmət Butayev iştirak ediblər.

Tədbirdə çıxış edən Ramiz Göyüşov bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü əhatə edən reallaşdırılan bu layihə gəncləri həyatda düzgün mövqə tutmağa, zərərli vərdişlərdən uzaqlaşdırmağa səsləyir. R.Göyüşov 1 ay müddətində layihənin Binəqədi rayonu üzrə 32 orta ümumtəhsil məktəblərində həyata keçirildiyini, silsilə tədbirlərdə gənclərin fəal iştirak etdiklərini, habelə bu cür tədbirlərin davamlı olmasının vacibliyini diqqətə çəkib. Layihənin koordinasiya Nahidə Mahmudova respublikamızda aparılan sosial-iqtisadi islahatların gənclərin sağlamlığına xidmət etdiyini deyib və şagirdlər arasında keçirilmiş sorğunun nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Təhsil Nazirliyinin nümayəndəsi Cəsarət Valehov "Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərini tibbi aspektləri" mövzusunda silsilə seminarların Binə-

qədi rayonu üzrə bütün orta məktəbləri əhatə etməsinə ilk uğurlu təcrübə kimi dəyərləndirib, tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.

Səhiyyə Nazirliyinin nümayəndəsi Tofiq Musayev isə qeyd edib ki, layihənin sorğusunda iştirak etmiş məktəb şagirdlərinin 90 faizinin tütünü, alkoqol və digər zərərli vərdişlərə "yox" deməsi və bunlara pisləməsi təqdirləyicidir.

BMT-nin Narkotiklərə dair Milli Təbliğət Ofisinin rəhbəri Məzahir Əfəndiyev və "HB Co.LTD"-nin baş direktoru Hikmət Butayev də öz çıxışlarında seminarların əhəmiyyətindən danışıb, bu sahədə cəmiyyətin maarifləndirilməsi istiqamətində görülən işlərin daha da gücləndirilməsinin vacibliyini bildiriblər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, rayonun Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə Komissiyasının sədri Aygün Əliyeva layihəni dəstəklədi-

yinə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, Binəqədi rayonunda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda böyüməsinə xüsusi diqqət yetirilir: "Ölkədə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi yönümlü mühüm layihələr həyata keçirilir. Binəqədi rayonunda da mütəmadi olaraq bu cür tədbirlər təşkil olunur. Paytaxtın ən böyük yaşayış məskənlərindən olan rayonda əhalinin əsas hissəsini gənclər təşkil edir. Onların əksəriyyəti rayonun mədəni, sosial-iqtisadi həyatında fəallıq göstərirlər. Binəqədi gənclərinin müxtəlif sahələrdə öndə çıxılması, problemlərinin həlli istiqamətində aparılan işlər son 2 ildə daha geniş vüsət alıb. Gənclərlə tez-tez görüşlərin keçirilməsi, onların üzlaşdıqları problemlərin aradan qaldırılması rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun iş prinsipinin əsasını təşkil edir. Gənclərlə bağlı müxtəlif mövzularda konfranslar təşkil olunur, onlara vətənpərvərlik, azərbaycanlıq, dövlətçilik prinsipləri aşılır. Bunun nəticəsidir ki, Binəqədi gəncləri müasir, intellektual, vətənpərvər ruhda formalaşır, dövlətimizin iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə bacarıqlarını əsirgəmirlər. "Binəqədi gəncləri" İctimai Birliyinin yaradılması da bu işlər sırasındadır".

Tədbirin sonunda Binəqədi rayonu üzrə 32 orta ümumtəhsil məktəbinin 1500-ə yaxın şagirdini əhatə edən "Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərini tibbi aspektləri" mövzusunda silsilə tədbirlərin qalibləri mükafatlandırılıb.

## Kitabxanada anim tədbiri

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Mərkəzləşdirilmiş Kitabxana Sistemini (MKS) ərazi ilk partiya təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib.

Mərasimdə YAP yerli bölməsinin MKS-nin ərazi ilk partiya təşkilatının sədri Rəna Biləndərli, Qadınlar Şurasının sədri Almaz Ələkbərova və digər partiya üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən Almaz Ələkbərova ulu öndər Heydər Əliyevin həyatından, siyasi fəaliyyətindən, Azərbaycan



diasporunun formalaşması, dünyada yaşayan həmvətənlərimizin azərbaycanlıq ideyası ətrafında sıx birləşdirilməsi, beynəlxalq əlaqələrlə iqtisadi, siyasi, ədə-

bi-mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən söhbət açıb. Sonra dahi şəxsiyyətlə bağlı sənədli film nümayiş olunub.

## Liseydə hərbi marş



Mayın 7-də 18 sayılı Bakı Peşə Liseyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı hərbi marş və təntənəli andçəmən mərasimi keçirilib. Tədbirdə idarə və müəssisələrin nümayəndələri, hərbiçilər, müəllim, valideyn və şagirdlər iştirak ediblər.

Andiçmə mərasimi Azərbaycan Respublikasının Dövlət Bayrağının mey-

dana gətirilməsi və himnin səsləndirilməsi ilə başlayıb. Şagirdlər hərbi marşla iştirakçıların önündən təntənəli surətdə keçib və hərbi and içiblər. Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Seymur Hacıyev və digər şəxslər gənclərdə hərbi vətənpərvərlik hisslərinin aşılanması və belə tədbirlərin təşkilinin zəruriliyindən

danışıblar. Mərasimdə fəal iştirak edən bir qrup şagird liseyin fəxri fərmanı və döş nişanı ilə təltif olunublar. Sonra şagirdlər ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdikləri ədəbi-bədii kompozisiyanı nümayiş etdiriblər. Liseyin həyat-yanı sahəsində şagirdlərin əl işləri və rəsmlərindən ibarət düzənənən sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

## İlin birinci rübünün yekunları uğurludur

Binəqədi rayonu 2014-cü ilin birinci rübünü də mühüm uğurlarla başa vurmuşdur. Rayon iqtisadiyyatının bütün sahələrdə irəlilədiyini statistik göstəricilər də sübut edir.

2014-cü ilin yanvar-mart aylarında sənaye sektorunda 49,2 mln. manatlıq və ya keçən ilin müvafiq dövründən sabit qiymətlərlə 34,3 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Hesabat dövründə istehlakçılara 47,7 mln. manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 85,1 faiz çox sənaye məhsulu göndərilmişdir. Aprel ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 7,1 mln. manatlıq hazır məhsul qalığı qeydə alınmışdır.

Birinci rüb ərzində sənaye müəssisələrində 6.939 nəfər işləmişdir. Bu da keçən ilin müvafiq dövründən 21,0 faiz və ya 1203 nəfər çoxdur. Bu sahədə orta aylıq əməkhaqqı 467,4 manat olmuşdur və bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artım deməkdir.

2014-cü ilin yanvar-mart aylarında rabitə sahəsində müəssisələr tərəfindən 2,2 mln. manat həcmində xidmət göstərilmiş, iş həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artmışdır. Hesabat dövründə rabitə sektorunda siyahı tərkibində olan işçilərin orta sayı 798 nəfər təşkil etmiş və 82 nəfər artmış, orta aylıq əməkhaqqı 398,9 manat olmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əməkhaqqında 10,7 faiz artım müşahidə edilmişdir.

2014-cü ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 7,6 mln. manat həcmində və ya əvvəlki



ilin müvafiq dövrünə nisbətən 15,6 faiz çox iş görülmüşdür. Cari ilin üç ayı ərzində nəqliyyatda işçilərin orta siyahı sayı 5928 nəfər təşkil etmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 369 nəfər artmışdır. Orta aylıq əməkhaqqı 357,5 manat təşkil etmişdir.

Yanvar-mart aylarında rayonun pərakəndə ticarət şəbəkələrindən əhaliyə 263,3 min manat məbləğində istehlak malları satılmışdır. Pərakəndə ticarət dövriyyəsinin 66,7 faizini ərzaq, 33,3 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir.

Hesabat dövründə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 99,7 mln. manat təşkil etmişdir və bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz çoxdur. Göstərilən xidmətlərin 19 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Pullu xidmətlərin 14,7 faizini təşkil edən məişət xidmətlərinin 94,9 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşmışdır.

Hesabat dövründə iaşə müəssisələrinin ümumi dövriyyəsi 6,2 mln. manat təşkil etmişdir. Həcmi 54,7 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində

əldə olunmuş, onlar tərəfindən əhaliyə 3,4 mln. manatlıq, hüquqi şəxslər tərəfindən isə 2,8 mln. manatlıq işə xidmətləri göstərilmişdir.

İlin birinci rübündə tikinti sektorunda bütün maliyyə mənbələri hesabına 2,2 mln. manat həcmində əsas fondlar istifadə edilmişdir. Rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitalla 43,3 mln. manat məbləğində investisiya yönəldilmişdir və bu da əvvəlki ilin müvafiq dövründən 75,2 faiz çoxdur. Hesabat dövründə 41,3 mln. manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 89,9 faiz çoxdur. Podratçı təşkilatların yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 26,8 mln. manat, cari təmir işləri 9,1 mln. manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 16,4 faiz və 45,2 faiz artmışdır. Tikintidə işçilərin orta siyahı sayı 5.930 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 406 nəfər çoxdur. Fəhlə və qulluqçuların orta aylıq əməkhaqqı 419,3 manat olmuş, keçən ilin müvafiq döv-

rünə nisbətən artım 19,9 faiz təşkil etmişdir.

Birinci rübə Binəqədi rayonunda müzdlə işləyənlərin orta sayı 45.178 nəfər olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artmışdır. Dövlət sektorunda işçilərin orta sayı 17.486 nəfər olmuş, qeyri-dövlət sektorunda isə 27.692 nəfər təşkil etmişdir. Rayon üzrə orta aylıq nominal əməkhaqqı 400 manata çatmış və keçən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artmışdır. Dövlət sektorunda işçilərin orta aylıq nominal əməkhaqqı 306,9 manat, qeyri-dövlət sektorunda isə 458,7 manat təşkil edərək keçən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz və 13,6 faiz artmışdır.

Cari ilin birinci rübündə Binəqədi rayonunda 1465 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimidir. Bu sahədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 44,9 faiz artım müşahidə olunmuşdur. Aprelin birinci vəziyyətinə Binəqədi rayonunda daimi əhalinin sayı 255,8 min nəfərə çatmışdır. Rayonda 1.023 nəfərin doğumu və 364 nəfərin ölümü qeydə alınmışdır. Təbii artım ilin üç ayı ərzində 659 nəfər təşkil etmişdir. Yanvar-mart aylarında 515 nikah və 123 boşanma qeydə alınmışdır.

Əldə olunan iqtisadi uğurların nəticəsidir ki, bu gün də rayonda geniş quruculuq və abadlıq işləri həyata keçirilir. Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi altında bütün sahələrdə aparılan səmərəli işlər bir daha təsdiq edir ki, ilin birinci yarısının yekunları da rayon üçün uğurlu olacaqdır.

**Hamlet MƏMMƏDOV,**  
Binəqədi Rayon Statistika Şöbəsinin rəisi

## Müsabiqəyə yekun vurulub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans və "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda Bakı şəhər

sələrinin şagirdləri arasında inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Bakı şəhər GİBİ-nin rəisi Raqif Abbasov, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, GYF-nin prezidenti Ahmed Təçim və digər məsul şəxslər iştirak ediblər.

"Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda müsabiqədə Binəqədi rayonunu təmsil edən 83 sayılı məktəb-liseyin 11-ci sinif şagirdi Arzu Müslümov II yeri tutub. 144 sayılı tam orta məktəbin 9a sinif şagirdi Nərimin Qədimova isə fərqlənmə diplomuna layiq görülmüş.

## Maarifləndirici seminar



ESMİRA

99 sayılı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi və "Yoluxucu xəstəliklərlə mübarizə" İctimai Birliyinin sədri Fikrət Xəlilov bildirib ki, bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlara viruslardan mühafizə olunmağın yollarını göstərmək və sağlam həyat tərzinə cəlb etməkdir.

Birliyin eksperti Mehriban Qafarova İVİ/AIDS-in cəmiyyətə, insanlara vurduğu ziyanı danışıb onu bəşəriyyətin bəlası adlandıraraq bəşəriyyətin bəlası adlandırılıb. Psixoloq bu xəstəliyin yayılma yolları, onun

lərin keçirilməsinin böyük rol oynadığını qeyd edib.

"Yoluxucu xəstəliklərlə mübarizə" İctimai Birliyinin sədri Fikrət Xəlilov bildirib ki, bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlara viruslardan mühafizə olunmağın yollarını göstərmək və sağlam həyat tərzinə cəlb etməkdir.

Birliyin eksperti Mehriban Qafarova İVİ/AIDS-in cəmiyyətə, insanlara vurduğu ziyanı danışıb onu bəşəriyyətin bəlası adlandırılıb. Psixoloq bu xəstəliyin yayılma yolları, onun

symptomları eyni zamanda xəstəliyə qarşı profilaktik tədbirlər haqqında slaydlar vasitəsilə geniş məlumat verib.

Layihənin koordinasiya Şöbəsi Əliyeva eyni zamanda siqaretin, alkoqolun da insan orqanizminə zərərli təsirlərindən danışıb və bildirib ki, müəllimlərlə yanaşı valideynlər də uşaqların tərbiyə olunmasında diqqətli olmalıdırlar. Onların yeniyetmə dövründə atacaqları hər yanlış addım gələcəkdə mənfi nəticələrə gətirib çıxara bilər.

Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər paylanılıb.



# Ermənistan qarşı niyə sanksiyalar tətbiq edilmir?!

Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş nitq söyləyən Prezident İlham Əliyev ölkəmizin qarşısında duran bir sıra mühüm məsələlərə yanaşdı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqeyini bir daha ortaya qoydu. Dövlətimizin başçısı BMT, ATƏT və digər beynəlxalq təşkilatların problemin həlli ilə bağlı "ikili standart" siyasəti yürütdüklərini, Azərbaycan ərazilərini işğal edən Ermənistan qarşı hələ də iqtisadi və siyasi sanksiyaların tətbiq edilmədiyini təəssüflə diqqətə çatdırdı.

Prezident İlham Əliyev separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələrinin xarici ölkələrə səfər etməsindən bəhs edərək bunları bildirdi: "Nə üçün qondarma Dağlıq Qarabağ respublikası'nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırırıq. Bizimlə əməkdaşlıq edən Qərbi ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ respublikası'nın rəhbərləri"ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz təlimatfonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir,

onlar orada "nümayəndəliklər" açılır, gedib-gəlirlər. Nə üçün? Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edərik. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir."

## Beynəlxalq hüquq prinsiplərinə etinasız yanaşma

Müşahidələr göstərir ki, bəzi Avropa ölkələri qondarma "DQR"ın nümayəndələrinə viza verir, ölkələrində nümayəndəliklərinin açılmasına şərait yaradırlar. Üzdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, sərhədlərin toxunulmazlığı, insan hüquq və azadlıqlarının qorunması kimi beynəlxalq hüququn fundamental prinsiplərini müxtəlif lokal, regional beynəlxalq konfranslarda önə çəkən dövlət və hökumət başçıları Azərbaycana münasibətdə sistemli bir yanaşma göstərmirlər, bu isə respublikamızın haqlı narazılığına səbəb olur. BMT-nin münaqişənin həlli ilə bağlı 822, 853, 874 və 884 sayılı qətnamələri isə icra olunmamış qalır. Beynəlxalq birlik bu qətnamələrin mövcudluğunu qəbul etsə də, nədənsə onların icrasını Ermənistanın tələb etmir.

Qondarma "DQR" Xocalı hava limanının istifadəsinə cəhd göstərərək ABŞ-də ermənipərəst senatorlar bu məkrli təşəbbüsə də dəstəkləmişdilər. Azərbaycanın haqlı olaraq buna etiraz etməsi isə "insanların səyahət azadlığını məhdudlaşdırılması" kimi müəhdəndirilmişdi. Halbuki İraq hələ ABŞ tərəfindən işğal edilməmişdən

əvvəl onun şimalında "Uçuşa qadağan olunmuş bölgə" müəyyən edilmiş, yüz minlərlə İraq vətəndaşının öz ölkəsinin bir hissəsindən digərinə getməsi əngəllənmişdi. ABŞ və Avropa İttifaqı Suriya, İran və Belarusa iqtisadi və siyasi sanksiyalar tətbiq edərək bu dövlətlərin rəsmilərinin xarici ölkələrə çıxışlarını da məhdudlaşdırmışlar.

Son zamanlar isə Ukrayna böhranı müstəvisində Rusiyaya bənzər sanksiyalar tətbiq edilir. Bu sanksiyalar hər hansı məhkəmə qərarı ilə deyil, ABŞ-in istəyi ilə həyata keçirilir. ABŞ və tərəfdarları sanksiya tətbiq etdikləri dövlətlərin regional və beynəlxalq təhlükəsizliyi təhdid etdiklərini, terrorizmi dəstəklədiyini xüsusilə vurğulayırlar. Halbuki bu gün Ermənistan regional və beynəlxalq təhlükəsizliyə heç bir dəstək vermir, əksinə, yeganə dövlətdir ki, bölgədə terroru dəstəkləyir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində terrorçu düşürgələri yaradır, Cənubi Qafqaz bölgəsində sabitliyi və təhlükəsizliyi təhdid edir. Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində narkotik və silah qaçaqmalçılığı ilə məşğul olması konkret fakt və dəlillərlə də sübut olunur.

## Qondarma rejimin xaricdə "legitimlik" axtarışı

Qondarma "DQR"ın Qərbi ölkələrində nümayəndəliklərinin açılması, onun "rəsmiləri"nin həmin ölkələrə qanunsuz səfərləri də son dərəcə diqqətçəkici faktlardır. 2011-ci il mart ayının 8-də Bako Saakyan Fransa Beynəlxalq



xalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutunun Parisdə təşkil etdiyi "1994-cü il atəşkesindən sonrakı 17 il: bu gün DQ nəyə nail olmuşdur?" adlı beynəlxalq konfransda iştirakı da deyilənlərə sübutdur. Konfransda məruzə edən Saakyan Dağlıq Qarabağ probleminin tarixinə, separatçı rejimin "xarici siyasəti"ni və onun beynəlxalq ictimaiyyət tərəfindən tanınması məsələlərinə münasibət bildirib. Qondarma "DQR"ın tarixindən danışarkən Saakyan yenə də saxtakarlığa yol verib.

Bundan başqa, 2011-ci il noyabrın 8-də Almaniyanın Köln şəhərinə səfər edən Saakyan həmin gün bu şəhərdə yaşayan ermənilərin nümayəndələri və iş adamları ilə görüşərək qondarma "DQR"də həyata keçirilən müxtəlif sosial-iqtisadi proqramlardan söz açıb.

Məsələ ilə bağlı Almaniya Bundeştaqının deputatı Karl-Georg Velman AzərTAC-a verdiyi müsahibəsində "Er-

məni tərəfinin verdiyi məlumatlar yanlışdır! Nə "deputatlar qrupu", nə də "ekspertlər" görüş keçirilmişdir. Eləcə də heç bir "ikitarəfli münasibətlər" müzakirə edilməmişdir... Orada aydın şəkildə bildirmişəm ki, Almaniya Federativ Respublikası ilə iktərarlı münasibətlərdən, eləcə də hər hansı bir statusun tanınmasından söhbət belə gedə bilməz" – deyərək, bu anlaşılmazlığa aydınlıq gətirib.

2011-ci il noyabrın 10-da Saakyan İsviçərəyə səfər edib və bu ölkənin aparıcı siyasi partiyalarının nümayəndələri ilə görüşüb. Saakyan rəsmilərlə görüşündə İsviçərə Konfederasiyası ilə münasibətlərin qurulmasında maraqlı olduqlarını bildirib və parlamentlərarası əməkdaşlıq təklif edib.

Ötən il isə Bako Saakyan Fransa və ABŞ-a səfər edib, bu ölkədəki erməni diaspor nümayəndələri və siyasətçiləri ilə görüşüb.

Bütün bunlar təkəncü

darma rejimin nümayəndəsinin lobbicilik və diaspor sahəsindəki fəallığı deyil, eləcə də həmin dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə "ikili standartlar" nümayiş etdirdiyini göstərir.

## Ermənistan qarşı sanksiyalar tətbiq edilməlidir

Ermənistan tərəfindən torpaqlarının 20 faizi işğala məruz qalmış Azərbaycan haqq səsinə dünya ictimaiyyətinə daha intensiv şəkildə çatdırılmalı, təbliğati daha da gücləndirməli, Ermənistanın işğalçı siyasətini, terrorçuluq fəaliyyətini Avropa dövlətlərinin, xüsusilə də ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərin ictimaiyyətinə geniş şəkildə çatdırılmalıdır.

İşğalçı ölkəyə qarşı gələcəkdə bir sıra sanksiyalar da tətbiq olunmalıdır:

- İlk növbədə, erməni lobbisinin xaricdə qondarma "DQR"ı tanımaq istiq-

mətində söylərinin qarşısı beynəlxalq birlik tərəfindən alınmalıdır;

- ATƏT-in Minsk qrupunun üzvləri və həmsədr dövlətlər beynəlxalq hüququn prinsiplərinin real həyatda tətbiqi üzərində çalışmalıdır;

- Qondarma soyqırımının və qondarma rejimin beynəlxalq təşkilatlarda və dövlətlərdə tanınması istiqamətində Ermənistanın cəhdlərinin qarşısı alınmalıdır;

- Dağlıq Qarabağ münaqişəsi zamanı ağır cinayətlər törətmiş erməni dövlət rəsmilərinin Avropa İttifaqı, ABŞ, eləcə də Minsk qrupuna digər üzv ölkələrə səfərlərinin qarşısı alınmalıdır.

Ermənistanın qəzalı vəziyyətdə olan Metsamor Atom Elektrik Stansiyasının bağlanması istiqamətində region dövlətlərinin və beynəlxalq birliyin söylərinin gücləndirilməsi də son dərəcə vacibdir. Bütövlükdə Avropa üçün təhlükə ocağı olan Metsamor AES həm də bölgə üçün böyük texnologiya mənbəyidir. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı tələbləri də tamamilə obyektiv xarakter daşıyır. Həmin AES-in bağlanması Ermənistan qarşı iqtisadi müstəvidə tətbiq edilə biləcək mühüm addımlardan biri ola bilər.

Bundan başqa, Minsk qrupuna həmsədr ölkələr münaqişənin real həlli üçün mümkün variantlar üzərində işləməli və prinsipial yanaşma ortaya qoymalıdır. Təəssüf ki, bu gün həmsədrlərin "fəallığı" yalnız mənasız səfər və bəyanatlarla məhdudlaşır.

**İntizar SULTANLI,**  
hüquqşünas

## Uşaqlar tibbi müayinədən keçirilir

MAL AĞAXANOV

Cəmiyyətin ən kövrək, müdafiəyə daha çox ehtiyac duyan zümrəsini təşkil edən uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. BMT-nin Uşaq Hüquqları Konvensiyasına, "Minilliyin İnkişaf Məqsədləri"nə, eləcə də "Azərbaycan – 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq son illər bu sahədə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Uşaqlara tibb xidmətləri göstərən müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə nəzərəçarpan müsbət dinamika müşahidə olunur.

Prezident İlham Əliyevin 2013-cü il tarixli 10 dekabr sərəncamı ilə təsdiq edilmiş "Uşaqların icbari dispanserizasiyası haqqında" Qanunun icrasını təmin etmək məqsədi ilə hazırlanmış müvafiq Dövlət Proqramı uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına yönəldilmişdir. 2013-2017-ci illəri əhatə edən Dövlət Proqramında uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəs-



sislərinin maddi-texniki bazasının gücləndirilməsi, onların laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıq və reaktivlərlə təchiz edilməsi, kadrların təkmilləşdirilməsi və əhali arasında geniş maarifləndirmə işlərinin aparılması məsələləri əksini tapmışdır.

Ölkə başçısının imzaladığı sərəncamın Bineqədi rayonunda da uğurla həyata keçirilir. 20 saylı uşaq poliklinikasında qeydiyyatda olan 17 yaşadək uşaqların icbari dispanserizasiyası işi uğurla həyata keçirilir. Poliklinikanın baş həkimi Xuraman Hüseynovanın sözlərinə görə, bu səhiyyə müəssisəsində ümumilikdə 8 min 52 uşaq qeydiyyatdadır: "Bunlardan 6 min 850 nəfərini 13 yaşadək, 1.202 nəfərini isə 14-17 yaş arasında uşaqlar təşkil edir. Ölkə başçısının imzaladığı sərəncamdan irəli gələrək Səhiyyə Nazirliyinin imzaladığı müvafiq əmrə əsasən, aprelin 30-na qədər rayonda 7 min 782 nəfər uşaq tibbi müayinədən keçmişdir. Bu da təxminən qeydiyyatda olan uşaqların 96%-ni təşkil edir. Müayinə zamanı 2019 uşaq ambulator müayinəyə götürülmüş, 22 uşaq isə müxtəlif xəstəliklərdən hospitalizasiya olunmuşdur".

## Ərazi ilk partiya təşkilatında tədbir

M. ORUCOV

Yeni Azərbaycan Partiyası Bineqədi rayon təşkilatı Müdafiə Sənayesi Nazirliyi Cihaz İstehsalat Birliyinin "Sənaye-cihaz" EİM üzrə ərazi ilk partiya təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Mərasimdə YAP Bineqədi rayon təşkilatının aparat rəhbəri Qabil Qa-

farov, MSN CİB üzrə ərazi ilk partiya təşkilatının sədri Məhəbbət Hübətov, "Sənayecihaz" EİM-in baş direktor müavini Səfər Əsgərov və müəssisənin kollektivi iştirak edib.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin müəssisədəki büstü önünə gül dəstələri qoyublar. Sonra tədbiri giriş sözü ilə açan Məhəbbət Hübətov ümummilli liderin Azərbay-

can üçün gördükləri işlərdən danışdı. O qeyd edib ki, dahi lider 1993-cü ildə xalqın təkid və tələbi ilə hakimiyyətə gəlməyə, indiki dövlətimiz mövcud olmayacaqdı. M.Hübətov hərbi-sənaye kompleksinin qurulmasında Heydər Əliyevin rolundan danışaraq bildirib ki, bugünkü hərbi sənaye kompleksinin əsas ulu öndər dövründə qoyulub və Prezident İlham Əliyev tərəfindən müdafiə

sənayesinin inkişafı siyasəti uğurla davam etdirilir.

Sonra tədbirdə çıxış edən ərazi ilk partiya təşkilatı Qadınlar Şurasının sədr müavini Vusalə Hübətova, təşkilatın idarə heyətinin üzvi Adil Məmmədov, Gənclər Birliyinin sədri Rəşad Həsənov və müəssisə Həmkarlar Komitəsinin sədri Fuad Məmmədov dahi şəxsiyyətin fəaliyyəti haqqında danışdılar.

Qabil Qafarov çıxışında

Heydər Əliyevin Azərbaycan üçün xidmətlərini ölçüyə gəlməz olduğunu qeyd edib. O bildirib ki, 1993-cü ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı dövründən başlayan inkişaf, müasirləşmə xətti Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim edildi.

## "Nə? Harada? Nə zaman?"

Bineqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Bineqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsində əsgərlər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib.

Tədbiri açıq elan edən hərbi hissənin komandanı müavini Zabil Əliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı və onun irsinin daim öyrənilməsinin vacibliyini vurğulayıb.

Yarışda 8 komandanın tərkibində 48 nəfər əsgər iştirak edib. Yekun nəticəyə əsasən, "Gənc liderlər" komandası I, "Yanğınsöndürən" komandası II, "Xilasedici" komandası isə III yerə layiq görüldü. Yarışda fərqlənənlər diplom və xatirə hədiyyələri ilə təltif olublar.

YAP Bineqədi rayon təşkilatının aparat rəhbəri Qabil Qafarov və Gənclər və İdman İdarəsinin rəisi Qüdrət Bayramov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi barədə danışdı, gənc əsgərlərə xidməti vəzifələrində və şəxsi həyatlarında uğurlar arzulayıb.



## Futbol üzrə xatirə turniri başa çatıb



"Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində Bineqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2003-2004-cü il təvəllüdlülər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil edilmiş "Futbol" turnirinin final mərhələsi keçirilib. Turnirdə Bakı şəhər komandaları ilə yanaşı, Şirvan şəhərinin və İsmayilli rayonunun komandaları da iştirak ediblər.

Hər birində 15 nəfər olmaqla 10 komandanın iştirak etdiyi yarışda I yerə Bineqədi-1 komandası, II yerə Bineqədi-2 komandası, III yerə isə İsmayilli rayonunun komandası layiq görüldü.

Mükafatlandırılma mərasimində çıxış edən Bineqədi Rayon Gənclər

və İdman İdarəsinin əməkdaşı Rafiq Nəsirov qeyd edib ki, dünyada sevilməli idman növlərindən biri olan futbolun inkişafına dövlət tərəfindən böyük diqqət ayrılır: "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın qəbulu futbolun yüksəlişinə ciddi tökan verib. Paytaxtla yanaşı, bölgələrdə də yüzlərlə futbol meydançası tikilib və ya təmir edilərək əhalinin istifadəsinə verilib. Uşaq və yeniyetmələrin arasında futbol turnirinin keçirilməsi perspektivli uşaqları aşkarlamaq və uşaq futbolunu inkişaf etdirməklə yanaşı, yeniyetmələrin zərərli vərdişlərdən çəkinməsi, asudə vaxtlarının səmərəli təşkil olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Turnirin yekununda qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.



# son səhifə

## → iqtisadiyyat

### Elektron xidmətlərin sayı 54-ə çatmışdır

Vergilər Nazirliyi tərəfindən göstərilən məlumatlara görə, 60 elektron xidmətdən 2012-2013-cü illərdə istifadəyə verilmiş 51 növü üzrə inzibati rəqləmətlər "Hüquqi Aktların Dövlət Reyestri"ndə elektron variantda dərc edilmişdir.

Bu barədə nazirliyin analitik informasiya şöbəsinin bildirmişdir.

"Vergi tərəfdaşlığı sazişi"nin bağlanması üçün ərizələrin qəbulu, "Cari vergi ödəmələrinin hesablanması haqqında arayış"ın təqdim edilməsi və "Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditörün tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı

lı müraciətlərin qəbulu və dərc olunması faktını təsdiq edən sənədin verilməsi" üzrə elektron xidmətlərin göstərilməsinə başlanmışdır. Bununla da xidmətlərin ümumi sayı 54-ə çatmışdır. Xidmətin yeni növləri ilə əlaqədar hazırlanmış müvafiq inzibati rəqləmətlərin layihələri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi ilə razılaşdırılmışdır.

Elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir. Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və <http://www.e-taxes.gov.az>, <http://www.e-gov.az> ünvanlarında istifadəçilərə təqdim olunur.

### Ceyhandan dünya bazarlarına 242 milyon 639 min ton neft çıxarılmışdır



Cari ilin aprel ayı ərzində 2 milyon 633 min 818 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. Bunun 1 milyon 840 min 490 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət

Neft şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan kəməri istismara verildikdən 2014-cü il mayın 1-dək Ceyhan limanından 242 milyon 639 min 231 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

### Yeni yük elektrovozları alınacaq

Beynəlxalq "Alstom" şirkəti Azərbaycan Dəmir Yolları üçün 50 ədəd KZ8A yük elektrovozu göndərəcək. Bu haqda müqavilə mayın 12-də Bakıda keçirilmiş Azərbaycan-Fransa biznes forumunda imzalanmışdır.

Bu elektrovozlar 2016-2018-ci illərdə "Alstom" şirkətinin iştirakı ilə İEKZ müştərək müəssisəsi tərəfindən istehsal ediləcəkdir. Müqavilənin ümumi həcmi təxminən 300 milyon avro, o cümlədən "Alstom" şirkətinin kontrakt üzrə payı təxminən 150 milyon avro olacaqdır.

İmzalanmış sənədə əsasən, servis deponunun yaradılması, texniki dəstək və texniki xidmətin təmin edilməsi, habelə müştərinin işçilərinin öyrədilməsi də nəzərdə tutulur. Bu məsələlər yaxın altı ay ərzində müzakirə ediləcəkdir.

Elektrik enerjisi istehsalı və nəqli üçün avadanlıqlar, habelə dəmiryol infrastrukturunu avadanlıqları istehsalı sahəsində dünyada lider sayılan "Alstom" şirkəti təxminən yüz ölkənin bazarlarında fəaliyyət göstərir. "Alstom" Azərbaycan-da 20 ildən çoxdur ki, iş aparır və ölkəmizin bazarlarında fəaliyyət göstərir.

## Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

[www.binegedi-ih.gov.az](http://www.binegedi-ih.gov.az)

## → xarici xəbərlər

### Suriyada törədilən cinayətlərlə bağlı Fransanın təklifi



Suriyada ən gərgin döyüşlər paytaxt Dəməşqin şərqində, həmçinin Hələb, Dəraa və Latakilyada qeydə alınıb. Müxaliflər Dəraada hökumət qüvvələrinin nəzarətində olan mühüm binalardan birini partladılar. Onlar binanın altına gizli tunel qazaraq oraya çoxsayda partlayıcı qurğular yerləşdirə bilərlər. Hələbdə isə hava kəşfiyyatı idarəsinin yaxınlığında gərgin qarşıdurmalar qeydə alınıb. Ölənlərin sayı barədə dəqiq məlumat verilmir.

Fransa BMT Təhlükəsizlik Şurasına Suriyada bəşəriyyətə qarşı törədilən cinayətlərlə bağlı dosyenin Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunmasını təklif edib. Bildirilir ki, məsələ ilə bağlı qərar layihəsi bu həftə müzakirə olunacaq və gələn həftə səsverməyə çıxarılacaq. Qeyd edək ki, İnsan Haqları üzrə Ali Komissar Navii Pilley eyni təkliflə dəfələrlə çıxış etsə də istəyinə nail ola bilməyib.

### Venesuelada polislə etirazçılar arasında toqquşma olub

"Reuters" in məlumatına görə, Venesuelada hökumət əleyhinə nümayişlər davam edir. Minlərlə tələbə paytaxt Karakasda Turizm Nazirliyi binasını zəbt etməyə cəhd göstərmişdir. Nəticədə nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Etirazçılar polisə daş və "Molotov" kokteyli atıb, polis onlara qarşı gözyaşardıcı

qaz və rezin güllələrdən istifadə edib. Şahidlərin sözlərinə görə, onlarla adam həbs olunub.

Qeyd edək ki, Venesuelada son 8 həftədir davam edən nümayişlərlə 42 nəfər ölüb, 800-dən artıq adam yaralanıb. Aksiyalarda 1500 nəfər həbs olunub, onlardan 160-ı hələ də azadlığa buraxılmayıb.

### Almaniyada siyasi zəmində törədilən cinayətlərin sayı artıb

Almaniya Daxili İşlər Nazirliyinin açıqladığı hesabatda əsasən, ölkədə siyasi zəmində törədilən cinayətlərin sayı 2013-cü ildə 31 min 645-ə çatıb. Bu isə 2012-ci ilə müqayisədə 15% çoxdur. Cinayətlərin 40%-i radikal sol yönümlü qüvvələr tərəfindən törədilib. Siyasi zəmində baş verən cinayətlər nəticəsində yaralanan şəxslərin sayı isə 283 nə-



fər artaraq 1873 nəfərə çatıb. Solçu ekstremistlər tərəfindən 2013-cü ildə 3 polis əməkdaşı öldürülüb, 170-i isə yaralanıb.

## → mədəniyyət

### Yeni bədii film çəkilir

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında dövlət sifarişi ilə istehsal olunan "Əsgərin sücaəti" adlı yeni tammətrajlı bədii film çəkilişlərinə başlanılmışdır.

Kinostudiyadan bildirmişlər ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş filmin ssenari müəllifləri Yuri Vorobyov və Yavar Rzayev, rejissoru Elxan Cəfərov, quruluş-

çu operatoru isə Nadir Mehdiyevdir.

"Əsgərin sücaəti" filminin çəkilişlərinə Belarusun Brest şəhərində başlanılmışdır. Filmdə Almaniya və Rusiyanın tanınmış aktyorları ilə yanaşı, Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru, "Çölçü" filmində yaratdığı obrazla tamaşaçıların rəğbətini qazanmış Bəhrüz Vəqifoglu da rol almışdır.

### Avropada "Muzeylər gecəsi" günü

Mayın 17-də Avropada "Muzeylər gecəsi" mədəni-maarif aksiyası keçiriləcəkdir. Tədbirə müxtəlif ölkələrin iri muzeyləri, sərgi salonları və qalereyaları cəlb olunacaqdır. Bu aksiyaya qoşulan muzeylərin sayı illəillə artır.

"Muzeylər gecəsi" günündə Avropada səyahətdə olanlara bir gecədə bir neçə muzeydə olmaq kimi unikal imkan

veriləcəkdir. İri şəhərlərdə muzeylərə gedənlərin rahatlığını təmin etmək üçün sərgi salonları arasında şütlüvən xüsusiyatlı avtobuslar təşkil ediləcəkdir. Aksiyaya qoşulmuş muzeylərin çoxu pulsuz olacaq, bundan əlavə, bəzi şəhərlərdə vahid biletlər satılacaqdır.

Aksiyaya dünya üzrə bir neçə min mədəniyyət müəssisəsini birləşdirir.

### Polşalı fotoqrafın Azərbaycan təəssüratları



Polşanın Vrotslav şəhərində, "Mediateka" sərgi salonunda Boqdan Basın "Azərbaycan avropalı fotoqrafın gözü ilə" adlı fotosərgisi açılmışdır. Layihənin müəllifi Ruslan Ələkbərov bildirmişdir ki, sərgidə Azərbaycanın mənzərəli yerlərini, mədəniyyətini və adət-ənənələrini əks etdirən 30-dan çox şəkil nümayiş etdirilir.

Həftənin sonuna kimi davam edəcək sərgi turistlərin axınının güclü olduğu avqust ayında təkrar nümayiş etdiriləcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gəncliyə Yardım Fondunun dəstəyi ilə həyata keçirilir. Sərginin Polşanın digər şəhərlərində də nümayiş etdirmək nəzərdə tutulur.

## → maraqlı

### Qırmızı turp superməhsuldur

Uzun sürən qışdan sonra orqanizmə öz qüvvəsini bərpa etməlidir. Yazın başlıca problemi avitaminozdur. Qırmızı turpu qida rasionuna əlavə etməklə bunun öhdəsindən çox asanlıqla gəlmək mümkündür.

Dietoloqlar yaz-yay dövründə turpu qida rasionuna daxil etməyi məsləhət görürlər. Superməhsullar sırasına daxil edilən qırmızı turp yayın əvvəlində daha faydalı olur. Dürğunluq proseslərində, məsələn, öskürək zamanı bu tərəvəz çox kömək edir. Onun tərkibindəki fitokimyəvi birləşmələr xərçəng əleyhinə təsir göstərir. Qırmızı turpda həmçinin C vitamini, kalium çoxdur. "The Times of India"



qəzeti yazır ki, turp təzyiği aşağı salır, immunitet sistemini fəallaşdırır.

Qırmızı turp sellülozla zəngin olduğu üçün şəkərlə xəstələr və mədə-bağırsaq traktı xəstəlikləri olan insanlar üçün əvəz edilməzdir, kalorisi azdır. Bundan əlavə, qırmızı turpdan kosmetik vasitə, üz üçün maska kimi də istifadə etmək olar.

### Avropalının ən xoşbəxt vaxtları

Britaniya sosioloqları müasir avropalının həyatında ən xoşbəxt vaxtı tapmışlar. Onların fikrincə, həmin vaxt həftənin cümə günü, saat 18.08-dir. Londonda çıxan "Daily Telegraph" qəzeti yazır: "İnsan cümə günü işdən çıxanda qarşından gələn istirahət günlərini necə keçirəcəyi ümidi ilə fəxrli anlar və xoşbəxt hisslər yaşayır. Orta statistik Avropa sakini belə bir duyğunu axşam saat altıdan səkkiz dəqiqə keçmiş daha kəskin hiss edir. Tədqiqatın müəllifi Culian Qay belə əhvalı "cümə günü sövqü" adlandırmışdır.

Şənbə gününün səhəri xoşbəxt vaxtlar siyahısında ikinci yerdədir. C.Qayın sözlərinə




görə, avropalıların əhvalı ən çox həftənin bazar ertəsi, saat 13. 42 dəqiqədə pozulur: "İnsanlar bazar ertəsini sevmirlər, çünki işlə bağlı stresslərin əsas hissəsi həmin gün baş verir".

### Balığın ağızında... gülən qurbağa

Avstraliyalı balıqçı Anqus Ceyms tutduğu balığın ağızında ağac qurbağasını gördükdə heyrətə gəlmişdir. Qurbağa sağ qalmaqda bərabər, həm də gülümsəyirmiş. Qurbağanın vəziyyəti balıqçını mərhəmətlə götürmüş və o, hər iki canlının şəklini çəkdikdən sonra yenidən suya buraxmışdır. Bir neçə gün ərzində həmin şəkil Facebook şəbəkəsində 40 mindən çox səs toplamışdır. Şimali Kvinslenddə olan

balıqçı demişdir ki, o indiyədək heç vaxt belə qoribə hadisə ilə qarşılaşmamışdır: "Mən çaşmışam. Əvvəlcə mənə elə gəlirdi ki, bu, ot yığımdır. Amma sonra o, gözlərini yumub-açdı və mənə elə gəlirdi ki, gülümsədi. Yaxşı ki, yanımda foto-kamera var idi. Mən bu cütlüyü buraxmaq qərarına gəldim, amma dostlarıma göstərmək üçün onların şəklini çəkdim".

Balıqçının heç ağlına belə gəlməzdi ki, xanı balığın ağı-



zındakı qurbağanın şəkli onu bütün dünyada məşhur etmişdir. Bir neçə gün ərzində dünyanın bir çox ölkələrindən iki mindən çox insan şəkile

rəy bildirmişdir. İnsanlara ən çox xoş gələn balıqçının hümanizm nümayiş etdirərək şirinin cütlüyü azadlığa buraxması olmuşdur.